

**KÜTLƏVİ İNFORMASIYA VASİTƏSİ OLAN TELEVİZİYANIN  
MƏDƏNİYYƏT MƏHSULLARINI MƏNİMSƏTMƏ VƏ YAYMAQ  
FUNKSIYASI**

**РЕЗЮМЕ**

В этой статье, рассматривается взаимосвязь между культурой и телевидением, понятие социального статуса, функции, средств массовой коммуникации, влияние на силу и направление вещания; Роль телевидения в жизни современного человека.

**Ключевые слова:** Популярная культура, телевидение, устройства

**SUMMARY**

In the article will be analyzed , our core aim is to evaluate this mutual interaction and relationship between mass media and popular culture. In the first part of the study, we will try to explain theoretical framework of popular culture and mass media concepts and in the second part, we will examine the power and function of television and its discourse and

fiction which is one of the most powerful tools spread the forms of popular culture to the society.

**Key Words:** Popular Culture, Television, appliance

Sivilizasiya tarixi boyunca mədəni dəyişikliklər olmasına rəğmən dəyərlərini itirməyən mədəni özəlliklər mövcud olub. Mədəniyyət anlayışın digər maraqlı cəhati toplumun daxilində yeni dəyər, motiv, söz, işarə, jest və mimiklərdən ibarət simvolik dildə olduğunu bildirir. Mədəniyyət anlayışı altında qisaca olaraq bir toplumun sahib olduqları, düşündükləri hər şey başa düşülür. Burada, insanların sahib olduqları hər şey maddi əşyalar, düşündükləri fikirlər, etdikləri davranış modelleri ifadə edilir. ( Mukadder Çakır, 2014)

Bütün mədəniyyətlər;

- a) Maddi obyektlər (abidələr, sənət əsərləri və s.);
- b) Fikirlər, dəyərlər;
- c) Formalaşmış davranış qaydalarından ibarətdir.

Mədəniyyətin sinifləndirilməsi içərisində, mədəniyyətlər arası fərqliliklər və mədəniyyət içərisində ortaya çıxan fərqliliklər də mədəniyyət baxımından önem daşıyır. Bu fərqliliklərin təməli mədəniyyət içərisində norma və dəyərlərdi. Mədəniyyət içərisində fərqliliklər ümumilikdə, inkişaf etmiş cəmiyyətlərdə daha az, inkişafda olan cəmiyyətlərdə daha çoxdur. Bu baxımdan mədəni inkişaflar azdır. Müasir cəmiyyətlərdə isə fərqli qrupların yaşadığı, fərdi fərqli məslək peşə qruplarına sahib olduğu cəmiyyətlər olması baxımdan dəyişikliklər daha tez və xarici təsirlərə yaxındır. Ancaq nə qədər dəyişiklər olursa olsun hər mədəniyyət təsadüfi elementlərin olduğu bir bütün deyildir. ( Mutlu, E. (1991).)

Mədəniyyət inkişaf içərisində üç formada öyrənilir.

a) Real mədəniyyət və ideal mədəniyyət;

- b)Yüksək mədəniyyət və dəyişən mədəniyyət;
- b) Alt mədəniyyət və əleyhdar mədəniyyət.

Real mədəniyyət – İdeal mədəniyyət, toplumu bir arada tutan norma və dəyərləri sadəcə qaydalarla keçərli olmasına aiddir. Real mədəniyyət isə bu norma və dəyərlərin istifadəsindəki qaydadır.

Yüksək mədəniyyət və dəyişən mədəniyyət – Toplum içərisində özəl bir həyat quruluşunda istəkləri, alışqanlıqlar olan kiçik elit qrupun sahib olduğu mədəniyyət yüksək mədəniyyətdir. Dəyişən mədəniyyət isə toplumun ümumi məniməsdiyi həyat quruluşları və fərqli dəyərləri ifadə edir.

Alt mədəniyyət və əleyhdar mədəniyyət – Toplumun təməl mədəni dəyərlərini paylaşan ancaq bunun xaricində özünü digər qruplardan ayıran dəyər, norma və həyat quruluşu olan qrupdur. Əleyhdar mədəniyyət isə norma və həyat quruluşları tərəfindən yaşılanan mədəniyyətə eks olan qurulus və davranış qaydasıdır.

Mədəniyyət təbəqələri – Toplumların mədəniyyətini hazırlayan ünsürlər arasındakı bağlılı və əlaqələri quran nümunədir. Mədəniyyətə aid maddi və mənəvi ünsürlər.

Global Kütlə Mədəniyyəti, qlobal ticari media tərəfindən çıxarılan və yayılan bir mədəniyyət olaraq, istehlak və əyləncə yönümlü vizuallığa gündən-güne daha çox səykonməkdədir. Artıq vizual fakt və hadisə, qlobal mədəniyyəti xaricində dəyərləndirmək qeyri-mümkün hala gəlmışdır. Əsas və kütləvi mədəniyyət, bu bərabərlik içində işlənməkdədir. Vizual Mədəniyyət çalışmaları üçün iki mövzu həyatı dərəcədə ənənəvi qazanmaqdadır. Çünkü vizual və mədəni sahənin təməl xərci jurnalistikadır və hər ikisi də jurnalist fəaliyyəti formasıdır. Vizual mədəniyyətin insanın beş duyğusu arasında dayandığı duygu olan görmə duyğusu ilə davam edilmişdir. Görmə, mədəniyyət ilə insan arasında bir

əlaqəyə çevrilmişdir; yəni bir mənada fərdlə toplum arasında bir vasitəyə. Obraz anlayışı isə R.Williamsın yazdığı kimi görüntündən çox fərqli bir şeydir. Əslində bu ictimaiyyətlə əlaqələr, moda və reklamcılıqla əlaqəlidir. Günüümüzün ən məşhur anlayışlarından biridir. Hər tarixi dönmə şəxsi görüntüsünü yaratmış, o görüntülərlə xatırlanmış və tarixə keçmişdir. Məsələn piramida görüntüsü Misiri, arena görüntüsü Qədim Romanı yada salır. Azadlıq heykəli ABŞ-ı, Mandela Afrikani, Eyfel Qülləsi görüntüsü Fransanı, sarıñın mavi gözlü insan görüntüsü avropalı olmani bildirir. Görüntülər mədəniyyətin təməl çalışma sahələrindəndir. Günüümüzdə görüntünü, əlaqə vasitələrinin xaricində düşünmək demək olar ki, imkansızdır. Bunu xəyal etmək üçün televiziyanın, ya da internetin vizuallaşdırmadığı, görüntüləmədiyi hər hansı bir şey, bir mövzu, bir sahə qalmışdır deyə soruşula bilər. Ya da fotoqrafi çəkilməmiş bir insan qalmışdır deyə soruşula bilər. Belə düşündüryümüzdə görüntünün əlaqə vasitələri ilə nə cür iç-içə keçdiyini daha yaxşı təsəvvür etmək olar.

Görüntünün, obrazlığının, vizuallığın çox önəmlı olduğu digər bir sahə sənətdir.

Mediada mədəniyyətin yaşadıgı dəyişimi incələmək üçün XIX -əsrəki mədəni müzakirələrə baxmaq lazımdır. Çünkü günümüzəki qlobal kütlə mədəniyyəti, kütləvi mədəniyyət, hegemoniya və ideoloji müzakirələri o illərə uzanmaqdır, XX- əsrə bu müzakirələrdən geçərək gəlməkdədir. 1920-ci illərdən sonra kütlə mədəni və kütlə toplumu müzakirələri, Adorno, Horkheimer, Marcuse və Benjaminlə birlikdə yepeniyi bir forma qazanmış və kütlə mədəni təqnid bir perspektivdən analiz edilməkdədir. Bu istiqamətdə çalışmalar Jurnalistika və Media çalışmalarında sözün əsl mənasında çox önəmlı rol oynamışdır. Bu da bizi bəlli mədəni formalar ilə qarşı -qarşıya qoyur. Obraz, obrazlama, imic, imicli yaddaş və görüntülü olan hər şey, ənənəvi və yeni mediada, texnoloji vasitələrin tutumu ilə əlaqədar olaraq yer alır. İnsanı bir çox dəyəri geridə qoyan qlobal kütlə mədəniyyəti əyləncə, istehlak, nümayiş, görüntülü bu mədəniyyətlərin istəkləri əsasında istifadə olunmaqdadır. Qlobal kütlə mədəniyyətin daxilində görüntülü mədəniyyətin ağırlığı gedərək artmaqdadır, sözlü və yazılı mədəniyyət isə gedərək geriləməkdədir. Bu müddədə, mədəniyyətin qloballaşmasının və fərqli dilləri danışan insanlara aid etmə səyinin ənənəvi təsiri vardır. İstehlak tərzləri, yaşayış tərzləri, təhsil, səhiyyə, media və həyatın digər sahələri, görüntülü obyektlər üzərindən gedərək daha çox təsvir edilməkdədir, reklamlara mövzu olmaqdır, mədəniyyət və sənət məhsullarına təsir etməkdədir.

Sənət əsərlərinin möhkəmləndirilməsi suali əsas media quruluşunun və məşhur mədəniyyət formalarının bir parçasıdır ki, bu mövzular Görüntülü Mədəniyyətin olmazsa olmaz çalışma mövzularındandır. Bütün bu problemlər bir-birlərinə bağlı olduqları üçün, yarımcıq deyil bütöv bir baxış açısı ilə, təqnid, mədəni və iqtisadi-siyasi açıdan araşdırılara bilər. Çünkü bunlardan birinin yoxluğu, mövzunun araşdırılmasını da əskik qoyar.

Fərdi şəxslərin media qurumu kimi çalıştığı, gündəlik yaşam praktikasında fotoqraf və video çəkiminin həyatın öünü keçdiyi, görüntülü verilənlərin heç bir sərhəd tanımadan yayıldığı və paylaşıldığı günümüz jurnalist ortamında görüntülü mədəniyyətin maraqlanacağı mövzuların artması son dərəcə zənginleşmiş vəziyyətidir, yəni çalışmalar ehtiyac hiss edilməkdədir. Bu vəziyyət ölkəmiz üçün daha çox zərurət daşımaqdadır.

### ƏDƏBİYYAT

1. Postman, N. (2010). "Televizyon: Öldüren Eğlence". Osman Akınhay (Translated by). İstanbul: Ayrıntı Yayıncılık.
2. Mukadder Çakır. (2014) "Görsel kültür və küresel kitle kültürü
3. Raymond Williams. ( 1980) "Kültür və Materyalizm " (Translated by). İstanbul: Düşünsel Yayıncılık.
4. Mutlu, E. (1991). Televizyonu Anlamak, Ankara: Gündoğan Yayıncılık